



**Adilə HACILI**

*BDU-nun filologiya fakültəsinin  
ikinci kurs tələbəsi*

# Mari

hekayə

- Bağışlaya bilərsən?
- Necə?!
- Hə, onu mən səndən soruşacaqdım, necə  
bağışlaya bilərsən?
- Axi nəyi, kimi?
- Yəni bu qədər tez unutdun?!
- Hə, sən onu deyirsən... Bilirsin, bir gün  
mən evdə oturmuşdum, heç kim də yox idi.  
Hava o qədər isti idi ki, ürəyim heç nə  
istəmirdi. Hətta bir anlıq mənə elə gəlmüşdi ki,  
həmin an bir canı gəlsə, məni öldürüb evimi  
qarət etmək istəsə, məni həmin əzablı  
dəqiqlərdən qurtardığına görə ona o biri  
dünyadan çox sağ ol deyəcəyəm.

Hava getdikcə qaranlıqlaşlığından evə  
düşən zəif günəş işığını yavaş-yavaş zülmət

əvəzləməyə başlayırdı. Yorğun və həvəssiz  
olmağıma baxmayaraq, qalxıb çarpayımın  
yanındakı gecə lampasını yandırdım. İndi ora  
baxma, Mari, o gündən sonra lampanı da ona  
hədiyyə verdim. Düzdür, mənim ondan çox  
xoşum gələrdi, qəhvəyi rəngdə, zərif, qara  
naxışları... gecələr ona baxıb yatardım. Amma  
nə olsun, qurban olsun onun məni sevən qara  
gözlərinə milyon dənə elə lampaya baxıb  
yatdığını gecə...

- Səni sevən?

- Hə. Yoxsa sən də inanmırsan? Yəqin, sən  
də başqalarından eşitmisən, ona görə inan-  
mırsan belə olduğuna. Hə, o gecə həm də elə  
istəyirdim ki, yanında kimsə olsun, sabaha  
qədər danışaq, bütün gözəl və pis şeylərdən,  
lazımlı, lazımsız nə varsa, ondan... Həm də,  
həm də elə hiss edirdim ki, neçə ildən sonra  
sükutumu pozub danışmağa qərar verdik-  
lərimdən həmsöhbətim o qədər təsirlənəcək  
ki, mənə aşiq olacaq. Eh, sən haradan biləsən,  
Mari, sənə nə zamansa aşiq olublar?!

- Hə, mənə, hə...

- Olmayıblar. Əgər o bütün gün yanından  
arananmayan, hətta indi bizi qapının arxasında  
dinləyən evləndiyin adamı deyirsənsə, onu  
deyirsənsə... heç xəbərin varmı ki, o sənə?!  
Bunun indi bir önəmi yoxdur...

Hava get-gedə qaranlıqlaşdıqca birdən  
qapının dəstəyindən kimsə tutduğunu hiss  
etdim. Yuxulu olduğumdan gözlərimi geniş  
açmağa çalışsam da, yenə bağlanırdı. Amma  
qapının dəstəyini, doğrudan da, kimsə  
tutmuşdu, bilirdim ki, kimsə qapını açmaq  
fürsət elə hey əlləşirdi. Elə bilirsən, qorxdum,  
Mari? Hə, düzdür, əvvəl necə qorxdumsa,  
yerimdən daha da möhkəm yapısdım. Elə bu  
zaman bayaqdan ağlıma gələnlərin hamısını  
yenidən xatırladım - sanki düz çıxırdı, ən  
azından gələnin hansısa canı olduğu bəlli idi;  
sonra biz söhbət edəcəkdik, o, mənə aşiq  
olacaqdı.

Bu fikir birdən-birə özümə o qədər  
hiyləgər gəldi ki, qəflətən ona yazığım gəldi,  
istədim, elə tez ayağa qalxım, içəri girən kimi  
onu öldürüm. Axi mən onun bu sevgisinə layiq  
deyildim. O, mənimlə danışmağa gəlib, bilib ki,  
təkəm, mən isə bayaqdan burada plan quru-

ram. Necə də dəhşətlidir... Nəhayət, o, içəri daxil ola bildi və bu bir anlıq olduğu üçün mən ancaq onun kölgəsini görə bildim: "İlahi, o ki, o ki... Necə yaraşıqlı idi!" Hə, əzizim, sən məndən soruşa bilərsən ki, bunu kölgədən necə bildim. Axi bəzi şeyləri bilməyə gərək yoxdur, onları gərək hiss edəsən ki, şərdir, qorxuludur, əzablıdır, çirkindir, yoxsa onun kimi mərhəmətli, rəhmdil və yaraşıqlıdır... Sonra onun nə zaman məni görüb yanımı gələcəyini gözləməyə başladım. Nədənsə o mənim yanımı bir qədər gec gəldi. Hətta, inan, Mari, o, o biri otaqları ələk-vələk edərkən mən bir az mürgüləmişəm də. Gözlərimi açanda bir neçə addım uzaqlıqda bir cüt gözün mənə zilləndiyini gördüm. Elə bu vaxt o, geriyə doğru yeriməyə başladı, təsadüfən əli divardakı işığa dəydi və budur, Mari, o necə də yaraşıqlı idi. Sənə danışmayacağam, yox, sən ona aşiq ola bilərsən, hətta o ərinin mənfur baxışlı, ağızını büzüb danışan üzünə bir də baxmazsan. Əsəbiləşmə, Mari, əsəbiləşmə. Bilirsən, bəlkə, sənə maraqlı gələr ki, o niyə üzüaçıq gəlməşdi. Məncə, o bilirdi, hətta o qədər əmin idi ki, onu görənlər hamısı yerində donub qala bilər, hətta ürəyi gedə bilər və o, ev sahibini öldürmək əzabından qurtular. O bunu bilirdi... Həmin gecə mənə heç nə olmadı, Mari. Onu görəndə o qədər güldüm ki...

Sevincdən, Mari, sevincdən... Sən hər gecə ərini yox, bircə gecə onu görsən, sevinmək nədir, göylərə, havalara uçarsan, Mari, eh...

- Salam, xoş gəlmisiniz, cənab. Buyurun, gəlin, əyləşin. Əlinizdəkiləri qoyun elə qapının ağızında, gedəndə götürüb apararsınız.

Mari, o an, o an o mənə elə baxdı ki, ömrümdə o qədər peşman olmamışdım. İncimişdi məndən, axı ona necə "gedəndə götürüb apararsınız" dedim, "gedəndə", necə yəni "gedəndə?!?", niyə getsin axı... Bilirsən, o elə bil mənim onu anladığımı duydu, gülümşədi. Necə də mərhəmətli idi, aman, Allah!.. Mari, utanıram, amma mən onu öpmək istədim. Ona doğru elə sürətlə getdim ki, az qala yixılacaqdım.

Sonra, sonra nə oldu, bilirsən?! Bilirsən, sonra nə oldu?! Nə olar, nə olar, mənə də

daniş, axı o da, yəqin, məndən sizə danişib. Mən xatırlamıram, Mari, xatırlamıram...

Bəzən həyatda önəmi olmur, əsl olan nədir, görəsən, baş verənlər həqiqi gerçəlikdirmi, bütün bu olanlar doğrudurmu?! Önəmi olmur, Mari, önəmi olmur...

Sən nə istəsən, o da olur; sən mərhəmət görsən, o, əlini tuta bilər; sən qorxu görsən, o qaça bilər; sən inam görsən, o, yanında qala bilər; sən firtına görsən, həmin an burulganda taparsan özünü. Mari, bəzən bu həyatda onun istədikləri yox, sənin istədiklərin olur. Bu anların hansı zamana təsadüf etdiyini, təəssüf ki, heç kim bilmir. Amma sən həmişə hər anını o an kimi yaşa. Çünkü bəzən həyatda onların istədikləri yox, sənin istədiklərin olur...

- Mari, Mari, bəsdir bu güzgülə danişdin. Bax, hamı həyətdədir, sən niyə buradasan?!

- Bilirsiniz, doktor, bu güzgü... Bilirsiniz, doktor, bəzən həyatda onların istədikləri yox, sənin istədiklərin olur, bu güzgündəki istədiklərin...

